

# Açıq səma altında zəfər ovqatı

## Hərbi Qənimətlər Parkından reportaj

**Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı Azərbaycanın möhtəşəm Qələbəsinin nişanələrini əyani şəkildə sərgiləyir.**

**Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsini təşkil edir. Məhz bu Qələbə sayəsində erməni işğalı altında inləyən əzəli torpaqlarımız azadlığına qovuşub. Ermənistanın təcavüzkar siyasəti iflasa uğrayıb və məğlubedilməzliyi ilə bağlı yaranmış qondarma mif birdəfəlik dağıdılıb. Qələbəmizin əsas mahiyyəti bundan ibarətdir ki, tarixi ədalət bərpa olunub və bu zaman bütün beynəlxalq hüquq normalarına riayət edilib.**

getmək fikirlərinin olmadığını göstərən aşkar dəlillər olaraq diqqəti çəkir.

...Sərin mehdə tərpəşərək bir-birinə toxunan və qərribə cingilti salan erməni əsgərlərinin dəbilqələri sanki işğal niyyəti,

öz axırlarının məhz belə olacağını bilməli idilər. Fikirləşirik ki, bəlkə də bu dəbilqələri tərs üzünə çevirib içində gül də əkmək olardı. Amma belə olması daha məqsəduyğundur. Qoy, bu gün mənasız revanşist fikirlərə düşən,

təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək, öz ordusunun

tank (Xocalı qətlində erməni cəlladlarına kömək etmiş rus motoatıcı alayının nömrəsi!), 7 "S-300" zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomasını və digər texnikalar!

yeşikləridir...

Hərbi Qənimətlər Parkına bir saatdan artıq çəkmə ziyarətimiz başa çatır. Amma təəssüratlar tükənmir. Bu park tarixi Zəfərimizin nümayiş baxımından xüsusi önəm kəsb edir. Bura həm



Bir neçə gün öncə açılışı olmuş Hərbi Qənimətlər Parkındaydıq. İlk olaraq o qənaətimiz möhkəmlənir ki, haqq nazilsə də, üzülmür. Gözü başqalarının torpaqlarında olanların aqibəti belə də olmalı idi. Otuz il idi ki, ermənilər zəbt etdikləri Azərbaycan ərazilərini əllərində saxlayır, talan edib dağıdır, danışqlar prosesində özlərinə xas şəkildə manipulyasiyalar edirdilər ki, vaxtı uzadıb torpaqlarımızın ilhaqını rəsmiləşdirə bilsinlər. Nəhayət, ötən ilin payızında səbri tükənən Azərbaycan təcavüzkarı sözünü döyüş meydanında deməyə məcbur oldu və münafiqəni güc yolu ilə həll etdi. Azərbaycanın "dəmir yumruğu" mənfur düşmənin başını ilə əzdi ki, çətin bir də özünə gələ bilsin.

Aprelin 12-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Elə burada da hərbi qulluqçularla görüşüb və özünün parlaq çıxışı ilə müharibənin nəticələri və hazırkı reallıqlarla bağlı dünyaya mühüm mesajlar verib. Parkın – açıq səma altında zəfər muzeyinin ilk ziyarətçiləri də elə öz qəhrəmanlıqları ilə Qələbəmizi təmin etmiş mətin hərbiçilər idi. Ertəsi gün isə Bakıda keçirilən "Cənubi Qafqaza baxış: münafiqədən sonra inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri parkla tanış olublar. Ermənistanın müharibə cinayətlərini sübuta

yetirən eksponatlardan göründüyü kimi, düşmən tərəfin döyüşçüləri Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyərək hərbi texnikalarını döyüş meydanında qoyub qaçıblar.

...Hərbi Qənimətlər Parkı sanki əyani vasitələrlə tədris olunan bir tarix dərsi auditoriyasıdır. Burada sərgilənənlər yaddaşlara əbədi həkk olur. Həm Azərbaycan Silahlı Qüvvələrinin heyrətamiz qəhrəmanlığından, həm də erməni hərbiçilərinin aciz, qorxaq, miskin xarakterindən sorax



verir. Park geniş bir ərazini əhatə edir. Qarabağda ermənilərin 30 il ərzində qurub möhkəmləndirdiyi bədheybət istehkamların, torpağın çarpi yaraları olan səngərlərin, dərin daldanacaqqların, yeraltı qərargahların, kazarmaların məhərtlə hazırlanmış maket-mənzərələri müharibənin amansız üzünü və "goreşən" ermənilərin zəbt etdikləri ərazilərdən bilmərrə



savaş meyli olan hər kəsin papağının beləcə boş qalacağını xəbərdarlığını edir. Bu yerdə cənab İlham Əliyevin "Ermənistan əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin" fikri yada düşür. Üzə durub haqsız iddialar yürüdən, əsgərlər qaçmasın deyərək onları səngərlərə zəncirləyən düşmən komandirləri

Qarabağı təzədən ələ keçirmək xülyasına qapılan bəzi erməni siyasətçiləri və qururu sınımış hay generalı, ümumiyyətlə, bütün savaştan insanlar dəbilqələrin səsini özləri üçün "həyəcan təbili" kimi qəbul etsinlər.

Burada keçirdiyimiz duyğuları ilk dəfə dekabrın 10-da Bakıda təşkil olunmuş möhtəşəm Zəfər paradında yaşamışdıq. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalarından biri – Milli Ordumuzun Qarabağ savaşında düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisində özünə yer alıb.

Prezident İlham Əliyev həmin lövhənin qarşısında çıxışı zamanı bildirmişdi ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər Azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb lövhəyə düzərək nümayiş etdirmişdilər. "Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik

gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya, Ermənistanın məğlubedilməz ordusu var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir".

Burada "Etme – edərlər!" məsələni xatırlamaq olmur. Parka gələn hər kəs – Azərbaycan vətəndaşı da, əcnəbilər də bunu görürlər. Ermənilər də görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab!

Hərbi Qənimətlər Parkında düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət götürülmüş texnikası bir daha bizim gücümüzü, düşmənin məğlub durumunu göstərir. Bunlar hələ ələ keçirilənlərin müəyyən bir qismidir, yəni nümunə kimi buraya gətirilib, şübhəsiz, hamısına yer olmazdı. 125 artilleriya topu, 366



Parkın giriş hissəsində düşmənin insanlıq əleyhinə etdiyi müharibə cinayətləri faktlarını xronoloji ardıcılıqla əks etdirən lövhə adamı ayaq saxlamağa vadar edir. Burada Şuşaya atılmış "İskəndər M" raketinin qalıqları qoyulub. Şuşa alınandan sonra ermənilər onu qədim şəhərə atıblar. Bu, erməni vəhşiliyinin, hərbi cinayətinin açıq-aşkar sübutudur.

Nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika da var. Özü də saz vəziyyətdə... Bu nadir nümunələr kimin kim olduğunu, kimin hansı qüdrətə sahib olduğunu təsdiqləyir. Təəssürat yaranan bir element də parkdakı oturmaqçaların alt hissələrinin qənimət götürülmüş mərmə yeşiklərindən düzəldilməsidir. Ərazidəki işıqlandırma sistemi mərmilərin ərintilərindən özünəməxsus formada yaradılıb. Daha bir detal tank mərmisinin barıt atıcısının futlyarından düzəldilmiş tullantı

də vətənpərvərlik ünvanıdır. Qarabağ savaşının mövzusunda səyyar dərslərin keçiriləcəyi məkandır.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın özünü dünyaya haqq işi uğrunda mətanətlə savaşıyan və qalib gələn xalq kimi tanıtdığını dönə-dönə iftixarla vurğulayıb. Ermənistan isə qarşımızda diz çökmüş, boynubükük ölkədir. Hərbi Qənimətlər Parkı Ermənistan–Azərbaycan münafiqəsinin ən real və xarakterik cəhətlərini özündə belə ehtiva edir. Başlıcası isə erməni vəhşiliyini, insanlıqla bir araya sığmayan erməni cinayətlərini dünyaya çatdırır.

Qoy, ermənilər üçün ibrət dərsi olsun!

**Əli NƏCƏFXANLI,  
Elsən AĞALAROV (FOTO),  
"Xalq qəzeti"**